



**Cahangir
Memmedli**
Filologiya üzrə
elmlər doktoru,
professor

Azerbaycanın bugünkü minlərlə fəal ictimai qadınına tənqidinqa, onların fəal həyat mövqeyini hiss etdikcə uzağı yüzüyə əlli il bundan əvvəlin milli qadın mühimizizi xatırlamamaq olmur. Keçmiş, qadınlarımızın o dövrkü taleyini xatırlamamaq ona görə mümkün deyil ki, cəmi yüzüyə əlli ilin içinde Azerbaycan qadınının intellektual, ictimai inkişaf səviyyəsi tekə bizi yox, elə Avropanı da, okeanın o üzünü də - bütövlük dönyunu da heyran qoymaqdadır.

Və bu inkişafda özünü göstərən ən böyük keyfiyyətlərdən biri də bizim qadınlarımızın milliliyi və başərililiyi özündə birleşdirməsidir. İdmancı qızlarımızdan tutmuş jurnalistlərimizdək, Milli Məclis üzvü olanlarımızdan tutmuş müsiki xadimlərimizdək, alim qadınlarımızdan tutmuş tələbə qızlarımızdək her kəsin ictimai və şəxsi dünyasında müasirlik və onənə o qədər ciddi bir harmoniya teşkil edir ki, onlara ancaq fəxr etmək olar.

Bəs qadınlarımızın bu böyük milli və sivil xarakteri haradan başlanır, haradan gəlir? İlk baxışda bu sual bir az bəsət, bir az ritorik görünə bilər. Amma əvvəlcə dediyimiz kimi, tarixə qisaca bir ekskurs et-sək müasir Azerbaycanın azad, lakin ailəye, milli ruha malik obrazının formalama prosesinin neçə çətin yollardan keçdiyi melum olur. Azerbaycan klassik bədii söz sənəti, sonradan meydana çıxan klassik publisistika nümunələri uzun əsrlər və uzun illər boyu qadınlarımızın azadlığı, müstəqilliyi, şərq əsərətindən, yaramaz adət və ənənələrdən necə qurtulması uğrunda ciddi mübarizə aparılmışdır. Bədii təfəkkürümüzün manifesti kimi səslənən "Kitabi-Dədə Qorqud" dastanları, böyük Şeyx Nizamının müsbət qadın obrazları, Füzulinin nakam Leylisi, Vaqifin talesiz gözəlləri... XIX əsr manifesti - ziyanımız üçün bir məktəb rolu oynadı və sözü birbaşa deməyi üstün tutan əlahəzərət publisistika bu mövzunu özünü yaradıcılıq kredosuna çevirdi. Beləliklə, XIX əsrin ikinci yarısından - H.B.Zerdabidən, Seyid Əzimdən, Əsgər Ağə Göranidən başlayan azad qadın ideyasının publisistik yaradıcılığa transformasiyası XX əsrin lap əvvəllerində mühüm bir vezifəye çevrildi və bu vezifəni C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, N.Nərimanov, Ə.F.Nəmanzadə kimi böyük publisistlər heyata keçirdilər. Bəs bir məqamda publisistikanın qadır maarifçilik gücü elə qadınlarımızın özlerinin də fəal həyat mövqeyinə çevrildi. Böyük məsənət H.Z.Tağızadənin çətinliklə açıldığı qız məktəbi, orada dərs deyən ziyali qadınlar və onların tərbiyə etdiyi qızlar ilk maarifçi qadınlar kimi tarixə düşdülər. Tədqiqatçı Qərənfil xanım Dünyaminqizinin dəqiq müşahidəsi ilə ifade etsək, o zaman artıq ölkənin hər bir sahəsində az da olsa, savadlı, ziyali qadınlar yetişərək Azerbaycanın medəni həyatında iştirak edirdilər. Məktəb, səhiyyə, metbuat kimi sahələrdə çalışan Həmidə xanım Cavanşir, Hənife xanım Məlikə, Səlimə xanım Yaqubağa, Xədica xanım Əlibəyova, Mədine xanım Qiyasbəyli, Xədica xanım Ağayeva, Cavahir xanım Rəfibəyli, Nigar xanım Şıxlinskaya, Səkine xanım Axundzadə, Sona xanım Vəzirova, Şəfiqə xanım Əfəndizadə, Nabat xanım Nərimanova və Rəhile xanım Hacıbabəyova müxtəlif sahələrdə qadınları məktəb, elme sövq edirdilər. Əlbəttə, bu dövrün artıq formalasmış ziyali, maarifçi qadınlarımızın kiçik bir siyahısıdır. Hələ klassik metbuatımızın tədqiq olunmamış nümunələrində neçə-neçə qadın maarifçimizin fealiyyət nümunəsi özünün artırırmamasını gözləməkdədir. İster Q.Dünyaminqizinin qısa xülasəsində göstərilən

qadınlar, istərsə də digərləri öz maarifçilik fealiyyətləri ilə bu günün dünya arenasına çıxmış və çıxmışda olan Azərbaycan qadınının formalasmasında tarixi eməyi çox olmuşdur. Bəs maarifçi qadınlarımızdan biri da Şəfiqə xanım Əfəndizadədir. 1882-ci ilde Gürcüstanda ziyalı ailəsində doğulub. Bu ailə xüsusiətə atası Məmmədəmin Şeyxzadə metbuata marağlı olan bir ziyali kimi qəzetləri alır və övladlarını da qəzet dünyasına həvəsi olan insanlar kimi tərbiyə edir. Amma etiraf edək ki, evdə, ailədə metbuat nümunələrinin mövcudluğu hələ hər kəsin publisist kimi, maarifçi kimi böyümesinə o qədər də zəmanet vermir. Hər şey ailənin ümumi dünyagörüşündən və bu məqamda milletin sabahına cavabdeh olmaq məsuliyyətindən, üstəgel bütün bunların gerçəkləşməsi üçün Allah vergisi deyilən bir istedad gündündən asılıdır. Tədqiqatçıların az-çox apardıqları arasdırımlar sübut edir ki, balaca Şəfiqə lap uşaq çağlarından ədəbi-bədii yaradıcılığa xüsusi mövqeli ilə seçilib. Sonralar Şəfiqə xanım Nekrasovun məşhur "Sən şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusun" aforizm ilə fealiyyət göstərmış və Allahan ona bəxş etdiyi yaradıcılıq istedadını qızların maarifləndirilməsi yolunda çıraq etmişdir.

Əsası bu iddi ki, Şəfiqə xanım ailədə və sonralar məktəbdə ciddi mütbətə yolu ilə bir neçə dil öyrənmiş, savadlı bir qız kimi xeyli dərəcədə tanınmışdı. Təsadüfi deyildi ki, Bakıda Z.Tağıyev və N.Nərimanovun böyük milli qeyrətə açıqlıqları ilk qız məktəbine dəvət olunmuş



Böyük romanların aktual missiyası – maarifçilik

Və ya Şəfiqə xanım Əfəndizadənin maarifçilik fəaliyyəti ətrafında bəzi qeydlər

və Şəfiqə xanım bu məktəbdə müdər işləyen Hənife xanım Məlikova kimi böyük ziyanlı qadının yanında dərs deyir.

Əlbəttə, hər kəsin taleyində onun ömrü yolu mövqeyən edən əlahəzərət bir fakt olur. Şəfiqə xanımı Azerbaycan maarifçi qadınlarının secdəsindən qoşan belə bir tale onun həmin məktəbə gəlməsi ilə bağlıdır. Şəfiqə xanımın taleyini bağladıq mətbuatla gəliş də bu məktəble bağlıdır. O, dərs dediyi qızlar məktəbində Azerbaycanın elə publisistləri ilə tanış olur ki, ömrünü mətbuatla bağlamaya bilir.

Bu yerde mən xüsusi bir qeyd etmək istərdim: Demək istərdim ki, mən Azerbaycan klassik maarifçilərinin yaradıcılıq yolu ilə ayrıca məşğul olmamışam. Ancaq maarifçilərimiz haqqında tədqiqatçıların bir çoxuna bələdəm. Mənde maarifçilər xüsusi marağın oynamasında - birinci - maarifçilik missiyasının əvəzsiz bir ictimai iş olduğunu qıymətləndirmik, ikinci - bu missiyanın mütləq və daha çox mətbuatla bağlı olmasıdır. Mən Şəfiqə xanımın "Dəbistan", "Rəhbər", "Məktəb" kimi jurnallara gelişiyi və həmin orqanlarla əməkdaşlığı barədə bir sira müəkəmməl tədqiqatlıra nezər salıram və bir azerbaycanlı qızın metbuata bu qədər onəni məni onun barəsində bəzi qeydlərə sərvət edir. Beləliklə, Şəfiqə xanım mənim üçün həm de bir maarifçi jurnalıst kimi xüsusi marağ doğurur.

S.Əfəndizadənin ilk mətbü cıxişları dövrün populyar qəzeti olan "Şərqi-Rus"dan başlayır. Şəfiqə xanımın metbuata marağının və xalqın, xüsusi Azerbaycan qadınının maariflənməsi prosesində jurnalistikanın rolunu həle lap gənc yaşılarından anlaşması faktını onun "Şərqi-Rus" qəzetiñin nəşrə başlaması ilə keçirdiyi sevinc hissini çox yaxşı izah edir.

Şəfiqə xanım özünün sevinc hissələrini qəzetiñin redaktoru M.Şahştaxlıya yazdığı təbrik məktubunda ifade etmişdi. Təsəvvür edin, qəzetiñ nəşri bu gənc qızı necə müteəssis etmişdi, dərhal öz fiqirlərini təbrik məktubu ilə onun naşirinə bildirmişdi. Şəfiqə xanım dərhal hiss etmişdi ki, "Şərqi-Rus" kimi bir qəzetle maarifçilik arzularını gerçəkləşdirmək üçün əməkdaşlıq çox böyük səməre verə bilər. Beləliklə, biz bu gənc qadının maarifçilik fealiyyətinin bir təsadüf deyil, özü-

nün həyat kredosu kimi qəbul etdiyinin şahidi olur.

Şəfiqə xanım ister "Şərqi-Rus"-da, istərsə də "Dəbistan", "Məktəb" kimi o dövrün ictimai rəyində rezonans doğurmuş jurnallarında aile, təhsil mədəniyyətini mükəmməl tərbiyəni özü üçün əsas tematika seçmişdi. Bu mətbuat orqanlarında yazılarında aile tərbiyəsi üzərində ayrıca dayanırdı. Onun yazıları aile tərbiyəsini bəsət anlaşıda deyil, milli tərəqqi yolunda bir vəsiyyət rolü kimi qıymətləndirir. Onun bu mövzudakı yazıları aile məhitiñin qadın azadlığına, cəhələtə qarşı mübarizənin vacib forması kimi başa düşür. Publisistin bir sıra elə ya-

zıları var ki, bizim bu günümüzün də aktualıq kəsb edir. Məsələn, onun "Dirilik" jurnalındaki "Qadınlıq leyaqəti" məqaləsi qadının analıq missiyasını çox dəqiq mövqeyən edib. Publisistin fikrincə, hər bir insan millət və millətpərestlik hissini ilk növbədə ana qurğında öyrənir. Dəqiq fikirdir və bu tezis, əslində, bu günümüzün anaları üçün də aktual səslənir. Əlbəttə, XXI əsrin ister texniki, istərsə də ictimai inkişaf çağında Şəfiqə xanımın bu tezisi bəziləri üçün bəsət də görüne bilər. Lakin bu günümüzün mətbuatında, teleradiosunda baş alıb gedən kriminal xəberlər sisteminde təqdim olunan cinayət hadisələrinin bir çoxunda aile tərbiyəsiniñ üzərinə də çox böyük günah düşür. Narkotik istifadəsindən tutmuş təhsilət etinasiqliq faktı üzərində baş verən bu cinayət hadisələrindən övladlarını da qəzəb etmək və qəzəb etmək istəyənlərə laqəyənələrin valideyinlərin etinasiqliq mətbuatımızın bugünkü mövzularından biri kimi göz qabağındadır.

Şəfiqə xanımın digər bir mövzusu əcəbə (xarici) təhsil məsələsi idi. Hər kəsin və o cümlədən, qadınların xaricdə təhsil almasına faydalı hesab edən publisist birçə məsələdən nigarançılıq ifadə edirdi. Bu da xaricdə başqa dildə təhsil alanların öz diline, milli dəyərlərinə bəzilərini etinasiqliq faktı ilə bağlı idi. Bu yerde Şəfiqə xanım Cəmil Məmmədquluzadənin "Bizim obrazovlanıllar" felyetinin ideyası ilə birləşirdi. Bu tipli eserlərin bu gün üçün aktualliğin ondadır ki, biz indinin özündə də belə faktlərlə tez-tez rastlaşırıq.

Azerbaycanın müstaqilliyi, milli

azadlıq uğrunda mübarizə XX əsrin əvvələrindəki publisistikanın aparıcı mövzusu olmuşdur. Mücahidlərin bu arzusuna Şərqdə ilk müstəqil Azerbaycan Xalq Cümhuriyyəti ilə gerçəkləşdi. Lakin bu çətin yolda təkcə milli azadlıq mövzusu bəs etmirdi. Publisistlərimiz, milli metbuatımızın milli ruhlu əməkdaşları müstəqiliyə aparan yoluñ həm də maarifçilikdən keçidini yaşxi bilirdilər. Şəfiqə xanım Əfəndizadənin müstəqillik uğrunda mübarizənin başında duran və milli mücahidimiz M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi "Açıq söz" qəzetindəki yazıları onun ideyalarının ifadəsi kimi qiymətləndirilə bilər.

Azerbaycan Xalq Cümhuriyyətinin beynəlxalq jurnalistikaya nümunə ola biləcək "Azerbaycan" qəzetindəki yazılarının bir çoxu da bu günümüz üçün aktual səslənir. Bəlkə qadın azadlığı uğrunda Şəfiqə xanımlarının mücadiləsinin nəticəsi id ki, AXC dövründə Şərqdə ilk dəfə olaraq Azerbaycan qadını səsvermə hüququ qazandı ki, bu fakt hazırda bizim sivil xalqlar sırasına qoşulmağımızda qururverici bir hadisə kimi qiymətləndirilir. Şəfiqə xanım "Şəki və qadınlar" sərlövhəli publisist yazısında deyirdi: "Inkişaf qadınlıq və qadınlığın diriliyindədir". Onun bu tezisinin arxasında çox böyük mənə vərdi ki, həmin məzmun müasir qadınlarımızın "diriliyini" - yeni fəlliğin təmin etmişdir.

Şəfiqə xanım publisistikasında Azerbaycan Xalq Cümhuriyyətinin demokratik islahatları ürkədən alqışlayırdı. Əlbəttə ki, bu sıradə qadına demokratik münasibət əsas yer tuturdu.

Şəfiqə xanım Əfəndizadə geniñ diapazonlu bir şəxsiyyət olub. Məktəb, müəllimlik işi onun fealiyyətinin çoxşaxəli istiqamətinə xüsusi şərait yaratmışdı. Pedaqoji və publisistik fealiyyətinin sinxron nəticəsidir ki, Şəfiqə xanım Azerbaycan milli ziyanlı düşüncəsində özüne layiqli yer qazanmışdır. Xalq Cümhuriyyətinin süqtundundan sonra da çoxçəsidi mətbü orqanlarda mehsuldar çıxişlarını davam etdirən Şəfiqə xanımın yaradıcılıq işsi inдиə qəderki tədqiqatlarda ara-sıra öyrənilmişdir. Lakin bu yaradıcılığın kompleks tədqiqi yəqin ki, hələ öz araşdırıcısını gözləməkdədir.

Şəfiqə XANIM ƏFƏNDİZADƏ

13